



Lerik dağlarından gələn poetik nəfəs

Ağacəfər Həsənlinin 70 illiyində deyilənlər



Bu günlərdə Azərbaycan Yazarıclar Birliyinin Natovan klubunda tanınmış şair-publisist Ağacəfər Həsənlinin 70 illik yubileyi qeyd olundu. Şairin yenice nəşr edilmiş "Zəng" və "Mən ilin tanıştı" adlı şeirlər kitablarının da təqdim edildiyi tödbiri AYB-nin katibi İlqar Fəhmi açdı. Bildirdi ki, Ağacəfər Həsənlin yaradıcılığı və şəxsiyyəti milli dəyərlərə, vətəndaşlıq duyğusuna, insanlığa sənəsənət, obadət sədəqət örnəyidir. O, daqiq, olduqca maraqlı mühəsənidərini bitkin poetik duyğularla ifadə etməyin usənəsidir. Sadəcə, "bir kəndin-kosyin döryazçıları qocalmağa qoymur biçənəkləri" təsviri onun poetik müşahidələrinin no qədər dələğin, daqiq olduğunu ortaya qoyur. Yaxud, "ürəyində sözü vardi - mizildiyarı samovar" kimi coxsayılı təsvirlərin misal gotira bilərik. Ağacəfərin şeirlərində "təbiət bulaq-bulaq, cəmə-cəmə qaynar..."

Azərbaycan Yazarıclar Birliyinin södri, xalq yazarı Anar dedi: "Altıncı illor nosili Azərbaycan ədəbiyyatına yeni ruh gotirdi. Bizden sonra gələn nəslin istədiyi nümayəndələrindən biri də Ağacəfər Həsənlidir. Çağdaş həyatımızda şeirdən uzaqlaşmamaq böyük hünədir. Ağacəfər bu prosesi ləyəqətlə davam etdirən, şeirə-sənətə vəfəli qələm adımadır. Monim üçün onun en yaxşı xüsusiyyətlərindən biri şəmimiyəti və təvəzükliyi. Bu xüsusiyyət Ağacəfərin poeziyasını

ziyasi da şərtləndirən başlıca cəhətdir". Həsab edirəm, bu gün onun yubileyində bu qədər dəyərli söz adamlarının iştirak etməsinin, bu qədər bolşuyan səbəbi də Ağacəfərin təvəzükər təbiətinə və sənətinə olan böyük marağın, sevgisinin təzahürüdür.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da yubilyarın bu vacib dəyərlərindən söz açdı. Qeyd etdi ki, Ağacəfər ilk dəfa şeirlərindən təriyb. O, olduqca somimi, təvəzükər, şair iddiasını gözə soxmayan söz adımadır: "Ağacəfərin xüsusi həyranlıqla təsvir etdiyi dağlar-dərələr, bulaqlar, yollar mənə də doğmadır. O, klassik ədəbiyyatımda, xüsüsli, Füzulidən mükəmməl şəkildə bilən və təbliğ edən qələm adımadır. Eyni zamanda ciddi ədəbiyyatınasdır. Yetmiş yaşa qədər öz istedadını qoruyub saxlamaq çox adama nəsib olmur. Ağacəfərin Lerik dağlarından gələn poetik nəfəsənət davamıdır. Onun şair ruhu, təbiəti temiz ocaqlardan, temiz sulardan gəlir".

Millet vəkili, akademik Rafael Hüseynov yubilyarından yarım esrlik ömrünü sözə vermiş insan kimi söz açdı. Qeyd etdi ki, A.Həsənləi sözünün və Sözün ağası ola bilən xoşbəxtliyində: "Təkcə böyük rəssam Səttar Bohulzadeyə həsr etdiyi şeir bəs eder ki, Ağacəfərin şair obrazının deyəri və yeri barədə ürkələrə bəhs edəsen. Fikrin, düşüncənin axıcılığı, çay, su rəvanlığı onun poeziyasını

süsləyən başlıca cəhətlərdir. Ağacəfərin şeirlərində həyrotin, həyranlığın bütün dərəcə və cəlalarları var. Darixməgnin şökəllənməsi kimidi onun yaradıcılığı. Gözəllik qarşısındaki səcdəni ifadə edir. Ağacəfərin yaradıcılığı bütünlükdə Azərbaycan ədəbiyatının sevimli hadisələrindəndir. Bu hal onun xarakterində də özünü yeterince bürzə verir. Ağacəfərin ruhanlıyi genetik köklərə bağlıdır.

Görkəmlı yaziçi Seyran Səxavət qələm dostuya 50 il əvvəl Sabir kitabxanasında fəaliyyət göstərən obidə dərnəkdo tanış olduğun diqqətə çatdırıldı. Qeyd etdi ki, Ağacəfər sonar yolunda "elə-bələ kişilərlə ünsiyətde olmayıb, onun monov ustadı Füzulidi, klassik şairlərimdir. Ağacəfər klassik ədəbiyyatın müükəmməl şəkildə minimsəyən aszalı qələm adamlarındandır".

Millet vəkili Musa Qasımlı və Anar İsgəndərov da A.Həsənləi poeziyasının tobiqətə homahong xüsusiyyətlərindən bəhs etdilər.

Ədəbiyyatın alim, görkəmləi tənqidçi Vəqif Yusifli qeyd etdi ki, ucqar əyalətdən Bakı obidə mühürtinə golən şairlərin çoxu sevgi qüssələrini yazdığı vaxtlarda Ağacəfər qopyub gəldiyi təbiəti yazdı: "Bizim oxşar cəhətimiz Füzuliyə bağlılıqdan, təbiətə rəsionallara bağlı bir şəxsiyyət kimi dəyərləndirməşim".

Tanınmış yaziçi Hüseynbala Mırələmov xatırladı ki, Ağacəfər vaxtilə onun ilk kitabı haqqında maraqlı bir məqalə yazmışdır. 1986-cı ildən başlayan bu tanışlıq getdikcə yaxın dostluğə çevrildi: "Mən onu həmişə sonata sədəqətli, klassikaya və milli dəyərlərə bağlı bir şəxsiyyət kimi dəyərləndirməşim".

AYB-nin katibi Solim Babullaoglu, görkəmləi şair Vəqif Böhməni, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Adil Cəmil, C.Məmmədquluzadə, Ə.Haqqverdiyev irsinin davamçısı Xeyradin Qoca, ədəbiyyatın alim İsləm Qəribli, yaziçi və şairlərən Mübariz Məsimoğlu, Qafar Cəfərli, İsləm Sadiq, Yusif Nəğməkar, Tofiq Nuri, Oktay Abbas, A.Həsənləi homyeliləri Məzahir Ağazadə və Arzuman Muradlı yubiliyə haqqında səmimi ürok sözlərini ifadə etdilər.

Tanınmış şair Əkbər Qoşalı Milli Məclisin mədəniyyət komissiyasının södri Fazıl Müstafatın adından A.Həsənləi təbrik etdi və ona ünvanlanmış məktubu səsləndirdi.

Sonda Ağacəfər Həsənləi 70 illik yubileyi tödbirinin keçirilməsinə göstərdiyi diqqətə gərə AYB södri, Xalq yaziçi Anara minnətdarlığını bildirdi və yeni şeirlərini səsləndirdi.

P.S. Ağacəfər Həsənləi 70 illik yubileyi yaxın günlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bayırıvun təşəbbüsü ilə Ağsu mədəniyyət evində qeyd olundu. Yerli ziyahilar, mədəniyyət işçiləri yubilyarın yaradıcılıq məziyətlərindən ətraflı söz açıdlar. A.Həsənləi sənət, poeziya barəsində olan şikirələrin oxucularla bəllişdə, yeni şeirlərini oxudu, sualları cavablandırırdı.